



Ləman Məhərrəm qızı Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru

Xarici dillər kafedrası

E-poçt: laman.gasimli@au.edu.az

Qısa bioqrafik məlumat

- 1987-ci ildə Naxçıvan MR, Ordubad şəhərində anadan olmuşdur.
- 2005-ci ildə Yasamal rayonu 286 saylı orta məktəbi bitirmişdir.

Təhsili, elmi dərəcə və elmi adları

- 2018-ci ildə filologiya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiə etmişdir.
- Doktorantura, AMEA, Nəsimi adına Dilçilik İnstitutu, Nəzəri dilçilik şöbəsi, 2011-2015
- Magistratura, Azərbaycan Universiteti, Dilşünaslıq, 2009-2011
- Bakalavriat, Azərbaycan Dillər Universiteti, İngilis dili və ədəbiyyatı, 2005-2009

Əmək fəaliyyəti

- Azərbaycan Universiteti, Xarici dillər kafedrası, müəllim, 2015-ci ildən
- AMEA, Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsi, elmi işçi, 2013-2018
- AZE Consulting Company, tərcüməçi, 2010-2013
- “Folklor və Etnoqrafiya” beynəlxalq elmi jurnal, məsul katib, 2010-cu ildən

Elmi əsərləri

Məqalələr:

- Dad bildirən sifətlərin üslubi xüsusiyyətləri, AMEA-nın Xəbərləri (humanitar elmlər seriyası), № 2, Bakı, 2016, s. 180-184.
- Dad bildirən sifətlərin tərkibinin müəyyənləşdirilməsi, Azərbaycan Universiteti, İpək yolu jurnalı, № 2, Bakı, 2016, s. 79-83.
- On the Investigation of Taste Adjectives in Linguistics, Mediterranean Journal of Social Sciences, Italy, Rome, 2016, № 3, pp. 296-303.
- Sifətin leksik-semantik mənə çalarları Azərbaycan dilçiliyində, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya Məsələləri, № 1, Bakı, 2016, s. 184-189.
- Dad bildirən sifətlərin Türk dillərində tədqiqi, Azərbaycan Avrasiya Universiteti, Sivilizasiya jurnalı, № 8, Bakı, 2015, s. 113-116.

- Germanşünaslıqda sifətin tədqiqi məsələləri, Azərbaycan Dillər Universiteti, Elmi Xəbərlər, № 5; Bakı, 2015, s. 101-107.
- İngilis və Azərbaycan dillərində dad bildirən sifətlərin sahə strukturuna dair, AMEA-nın Xəbərləri (humanitar elmlər seriyası), № 1, Bakı, 2015, s. 214-218.
- Azərbaycan və İngilis dillərində dad bildirən sifətlərin dərəcələri, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya Məsələləri, № 10, Bakı, 2014, s. 20-26.
- Azərbaycan dilində dad bildirən “Şirin” sifətinin semantik təhlili, AMEA-nın Xəbərləri (humanitar elmlər seriyası), № 2; Bakı, 2014, s. 171-175.

Konfranslar:

- “On the History of Simultaneous Interpretation”, Proceedings International Conference on Sustainable Development and Actual Problems of Humanities, Azerbaijan University 2017, pp.242-244.
- Azərbaycan və ingilis dilində dad bildirən sifətlərin tədqiqi, V Beynəlxalq elmi konfrans “Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin əməli idi”, Şamaxı, 23 iyun 2017, s. 336-338.
- Azərbaycan və ingilis dilində dad bildirən sifətlərin tərkibi, “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VIII beynəlxalq elmi konfransın materialları, Bakı, 4-5 may 2017, s. 425.
- Azərbaycan və ingilis dillərində “duzlu – salty” sifətinin semantik-üslubi xüsusiyyətləri, “Ağamusa Axundov və Azərbaycan filologiyası” adlı beynəlxalq konfransın materialları, 24-25 aprel 2017.
- Avropa dilçiliyində və Türkoloji dilçilikdə sifətin tədqiqi, “Türkoloji elmi-mədəni hərəkətdə ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq konfrans, Bakı, 14-15 noyabr 2016, s. 182-186.
- Azərbaycan və İngilis dillərində dad bildirən sifətlərin dərəcələri, Bakı Slavan Universiteti, Azərbaycanşünaslığın Aktual Problemləri, VI Beynəlxalq elmi konfransın materialları, II hissə, Bakı, 5-7 may 2015, s. 103-104.

Kitablar

- “Yeni sözlər və yeni mənalar lüğəti” (Prof.İ.Məmmədli, fil.e.d.Nəriman Seyidəliyev, fil.e.d.Tünzalə Ağayeva, fil.ü.f.d.Sitarə Əliyeva, Xədicə Heydərova ilə həmmüəllif), Bakı, 2016, 269 s.

Fənn proqramları

- “Tərcümə nəzəriyyəsi ” (fənn proqramı), Azərbaycan Universiteti. Bakı, 2018, 19 s.
- “Şifahi tərcümə” (fənn proqramı), Azərbaycan Universiteti, Bakı, 2018, 14 s.
- “Yazılı mətnin şifahi tərcüməsi”(fənn proqramı), Azərbaycan Universiteti, Bakı, 2017, 13 s.

Tədris etdiyi fənlər

- Tərcümə nəzəriyyəsi
- Yazılı mətnin şifahi tərcüməsi

- Şifahi t rc m 
- Peş kar t rc m nin  sasları
- Yazılı anlama v  yazılı ifade
- M qayis li v  t tbiqi dil ilik